

Böyük istedadlar şəxsi amalları üçün deyil, böyük ideyalarla yaşayırlar: Vətən, Torpaq, soydaşları üçün, onların maddi və mənəvi mənafeyi üçün fədakarmasına çağışırlar! Onlardan biri - Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çoxşaxalı istedadının bir təhsfini bizi hədiyyə edib: 30-cu illar represiyasına məruz qalmış Azərbaycan qadınlarına həsr olunmuş "Kod adı: VXA" tamaşasını.

Tamaşa dekabr ayının 17 və 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrina anlaşıla keçib.

Prezident Administrasiyasının Humanitar siyaset, diaspor, multi-kulturalizm və dini məsələlər şöbəsinin müdürü Fərəh Əliyeva, Xalq yazıçısı Elçin Əsfandiyev, Aila, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Müradova, Kinematografcılar İttifaqının sədri Şəfiqə Məmmədova, Akademik Müziqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqışəmət Lalayev, Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrşunas-təqidçi, professorlar İlham Rəhimli, Aydin Talibzadə, yazıçı-dramaturq Əli Əmirli, Əhməd Cavad və Qayıbovlar nəslinin nümayəndələri, Dilber Axundzadənin nəvəsi Leyla Axundzadə, eləcə də digər tanınmış teatr xadimləri və incəsənət adamlarının izlədikləri premyera böyük maraqla qarşılıqlı.

Tamaşa represiya qurbanlarının biri - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, içtimai xadim, tanınmış maarifçi Əhməd Cavadın anadan olmasının 130 ilinyiňə, eyni zamanda, represiyaşış moruz qalıb yaşaqətinin qorumağın nümunəsini göstərən Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqəti hebəs, sürgün həyatına həsr olunmuş sənədlə, bədii, tarixi hadisələrdən yоğrulub.

Mehriban Ələkbərzadə müəllifi və quruluşçu rejissor olduğu "Kod adı: VXA" təsvirində tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illerinin müdhiş mənzərasını yaradır:

-Heç bir günahı olmayan Azərbaycanın nurlu şəxsiyyətlərinə "və-

# Azərbaycan teatr tarixində ilk dəfə - "KOD ADI - VXA"

(Esse-resenziya məşq prosesləri əsasında yazılıb)



tən xaini" damğası burub onları da, qadınlarını da həbs edirlər. Bayıl təcridxanasında olmazın işgəncərlər mərəz qalan qadınlarla "stalinçilər" qeyri-insani rəftarla davranır, uzun süren istintaq prosesindən sonra günahsız qadınlara iş kesirlər: kimi nə 8, kimi nə 10, kimi nə 15 il. Qadınlar buna şükr edirlər ki, ittiham prosesi bitdi. Gələcək əymidəle baxan qadınlara cəza müddəti bittikdən sonra, nəhayət, əzizləri ilə görüşəcəklərinə ümidi bağlayıb sevinirlər. Lakin qarsıda hansı cəhənənməzəzə gözlədiyini bilməden sevinirlər. Onları günlərlə soyuq və qonqlarda, ac-susuz Akmola aparırlar. Orada qadınları heyvan kimi işlədir, vəhşi kimi davranırlar. Bu qadınların arasında ağır işgəncələrə dözməyib intihar edənlər de olur, hər cir işgəncəyə dözbü namusunu qoruyanlar da. Hələ sahibsiz qalan 1507 uşaqdan biri də onların arasındadır. Bu uşaqlar köklərini tanımaya, zinadan törənmədiklərini öyrəməyə çalışırlar.

Tamaşa ağır faciələrin təsviri fonda cəreyan etsə də, sabaha bir ümidi var: bир gün bù əzəb bitəcək, evlərinə qaydırıb əzizlərinə qovuşacaqlar! Nə qədər ağır olsa da, zaman keçir, qadınlar artıq azadlıqladırlar. Lakin bu məqamda da bəzi qadınlar

ciddi problem qarşısında suallarına cavab tapa bilmirlər. Çünkü ağır işgəncələrdən daha dəhşətlisi Nəimənin və onun kimi onlara qadının təleyidir. Nəimənin burada uğsa olub, ərindən deyil, ona yemək verən bir qazaxdan. O qazax da müharibəyə gedib, qayıtmayıb. Nəimə uşağı orada atıb vətənə dönbə bilməz, dönerə, ailəsi o körpəni qəbul edərmə? Aparmaza, o uşağın taleyi necə ola?

Dramaturq represiyaşış moruz qadınların intizarını, qəlbərini işindirən kövrək ümidiñələr belə ifadə edir: "İndi bizdən hər hansı nişana qalıbsa, bizi xatırlayınsanızsa ... demək ki, bizi olmuşqı. Yaşasınqı. Biz Həyatın dibində... oradan da aşağıda idik... Əsas odur ki... bizi xatırlayı... bizi xatırlayı..."

Mehriban Ələkbərzadə bir müəllif, bir quruluşçu rejissor kimi geniş tamaşaçı auditoriyasına demək isteyir ki, tariximizi unutmayaq. Dünənni unudanın gələcəyi olmaz. Belə fikir sekülyarlığı ilə Mehriban Ələkbərzadə baş verenlərdən sarsılan ruhunun diqtələrini bizo təqdim edir.

## Ümumi konseptual baxış

Mehriban Ələkbərzadə! Azərbaycan teleməkanının ən təsirli təffekkүr, həm də tarixi əhəmiyyət da-

şıyan sənədlə telessellerinin əvəzolunmaz müəllifi - ssenarist, rejissor, dramaturq, yazıçı, həm də VƏTƏN-PƏRVƏR! Bir xanum şəxsiyyətində comlaşan vo öz təzahürünü reallığımızda təqdiqleyən böyük keyfiyyətlər Mehriban Ələkbərzadəni Azərbaycan tarixinin çox ürkögynnədən qanlı sohifelerindən birini vəraqləməyə sövq edib, kimse təsviq etməyidir, məhz şəxsi istəyi və arzusu ilə Təhlükəsizlik Nazirliyinin arxivlərində uzunmüddətli tədqiqat işi aparıb: XX əsrin 30-cu illərində represiyaşış moruz Azərbaycan qadınlarının ağırlarının və namusunun fövqündə dayanaraq, belə bir nadir dramaturji material yazıb. Başqa sözə desək, Azərbaycanın teatr tarixinde ilk dəfa olaraq, məhz Mehriban Ələkbərzadə, məhz CTT belə bir mövzuya müraciət edib.

Qeyri-adı dramatik yükü olan "Kod adı: VXA" pyesini qələmə alması, hadisələrin fabula üzrə dramatik inkişafı, sütəxətinin konseptual tutumu və axırılığı, müəllif və rejissor kimi janrıñ telebine tam cavab verə bilməsi stübət edir ki, istedadlı xanım rejissor həm də dramaturj yəhudi təcəssümüne malik bir sənətkardır.

Əsərin-tamaşasının kodlaşdırılmış adının özündə belə elmi-nəzəri, həm də tarixi yanaşma var; yenidən istəndən sənədlərdən kod adı "VXA" olan (vəton xainlərinin arvadları) "kod" sözünü birləşdirib. Neticədə, qeyri-adı, çəkici bir tamaşa adı yaranıb: "Kod adı: "VXA". Bu dramaturji material üçün hadisələr o qədər zərər dəqiqliyi ilə Mehriban Ələkbərzadə baş verenlərdən sarsılan ruhunun diqtələrini bizo təstələyib və nə yaxşı ki, üstələyib!

Tamaşanın ekspozisiyasının hadisəyə keçid elə tərzdə qurulub ki, hə-



min mərhələdə artıq tamaşaçı bunu hiss etmədən baş verən felaket görtüsünü alıdə olur. Bu, rejissor ustalığından irəli gəlir və daxilimizdən bir sual haray çəkir: "Niye bizim namuslu xanımlarımız bə qədər həqiqi zülmə düber olublar?" suali kişi qəlbimizi neşter kimi sancır.

Mehriban Ələkbərzadə, bir ressam kimi, sözü dramaturji materialın rəsmini çəkib, həm də səhə tecəssümçüsü kimi nadir bir sonet tablosu yaradıb!

## Həyati modelin personaja çevrilməsi

Həyati modelin obraz gerçəklilikdən danışmadan əvvəl xatırladıq ki, bədii yalan həyat həqiqətindən yоğrulur, lakin bu tamaşada baş verənələr həyat həqiqətlərinən törəni mi bədii təcəssümür. Ələkbərzadə öz tecəssümü ilə daxilimizə "Kaş ki..." adında bir təessüf səpələyir. Kaş ki, ne belə həyati model olaýdı, nə də bizi onun səhə tecəssümünü verəydi!

Mehriban Ələkbərzadə model və onun ictimai mənşeyini böyük istedadla açıq şəkildə göstərə bildiyi üçün xarakterik xüsusiyyətlər, obrazların yaşayış tərzləri, həyata münasibətləri, həyat amalı, səhə-tale yükü, bu məskənda yeri aydın cizgi-lərle görsüntülənir.

Həyati modelin obraz gerçəklilik dramaturq, ona səhənə nəfəsi verən quruluşçu rejissor, obrazı yaranan aktör üçün də ciddi daxili imkanları və prosesə mənqıtlı yanaşma tələb edir. Bizim təqdimatımızda sadaladıqlarımız aydın lövhə kimi görünür. Bugünkü müasir tələbatımızda elə müasir ruhlu model gerçəkliliyi sənət bilicilərinin qarşısında ciddi tələbat kimi dayanır ve seçimimiz inamları doğrudur. "Kod adı: VXA"da ağır yaradıcılıq yüksəli, heç vaxt solmaz, teatr sənətində hemisəyəşar model-lər gerçəkliliyi mövcuddur.

(Ardı var)

Rafiq Rəhimli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə rəhbəri, Əməkdar Mədəniyyət işçisi, "Oızlı Kitab" mükafatı laureati